

Ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinqin keçirilməsi barədə Sual-cavab

1. Monitorinq hansı məqsədlə həyata keçirilir?

- Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığına müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.

2. Monitorinq yalnız IV siniflərdə keçiriləcək?

- **Bəli**, monitorinq **bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində** keçiriləcək.

3. Mən Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika incəsənət gimnaziyasında təhsil alıram, monitorinq bizim məktəbə aiddir?

- **Bəli**, monitorinq **ölkəmizdəki bütün dövlət ümumi təhsil müəssisələrinin** (ümumtəhsil məktəbi, lisey, gimnaziya və s.) **IV siniflərində** keçiriləcək.

4. Bəs özəl ümumi təhsil müəssisələrində monitorinq keçiriləcək?

- Özəl ümumi təhsil müəssisələri Təhsil Nazirliyinə müraciət edərək prosesdə iştirak edə bilərlər.

5. Monitorinq hansı tarixdə keçiriləcək?

- Monitorinq **2022-ci il 7 iyun tarixində** keçiriləcək.

6. Monitorinq harada keçiriləcək?

- Monitorinq hər IV sinif şagirdinin təhsil aldığı ümumi təhsil müəssisəsində keçiriləcək.

7. Əgər aşağı qiymət alsam, sinif jurnalına yazılacaq?

- **Xeyr**, monitorinqin nəticələri şagirdin **məktəbdaxili qiymətləndirməsinin nəticələrinə və sinifdən sinfə keçmələrinə təsir göstərmir** və bu barədə məktəb sənədlərində **qeyd aparılmır**.

8. Monitorinq hansı fənlərdən keçiriləcək?

- *Tədris dili və riyaziyyat fənlərindən*

9. Suallar çətinidir?

- **Xeyr**. Tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edəcək.

10. Monitorinqdə açıq tipli testlər istifadə ediləcək?

- *Monitoring prosesində şagirdlərə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq.*

11. Monitoringdə ən çox neçə bal toplamaq mümkündür?

- *Hər düzgün cavab bir balla qiymətləndirilir və maksimal bal 60-dır.*

12. Səhvlər düz cavablardan toplanılan balları silir?

Xeyr, səhv cavablar düz cavablara təsir göstərmir.

13. Monitoringin keçirilməsi üçün neçə saat nəzərdə tutulub?

- *Monitoring 2 saat (120 dəqiqə) ərzində keçiriləcək.*

14. Monitoringdə iştirak ödənişlidir?

- *Xeyr, monitoringdə iştirak üçün ödəniş yoxdur.*

15. Sual kitabçalarını təhvil verməliyik?

- *Xeyr, şagirdlər sual kitabçalarını özləri ilə apara bilərlər. Cavab kartları isə mütləq nəzarətçiyə təhvil verilməlidir.*

16. Monitoring olan tarix dərs günü sayılır?

- *Bəli, dərs günüdür. Sadəcə IV siniflər həmin tarixdə 2 saat ərzində monitoringdə iştirak etməlidirlər.*

17. Monitoringdə iştirak etməyə bilərim?

- *Ümumi təhsil müəssisələrində IV siniflər üzrə bütün təhsilalanların monitoringdə iştirakı mütləqdir. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fəvqəladə hadisə) olduğu təqdirdə təhsilalanlar monitoringdə iştirak etməyə bilərlər.*